

Ali Məqamlı Rəhbərin 1 şəvvəl 1436-cı ildə Tehran şəhərindəki İmam Xomeyni (r.a) adlı namaz zalındakı həsratlı bayram namazında söylədiyi xütbələr - 18 / Jul / 2015

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

السلام عليكم و رحمة الله . الحمد لله رب العالمين ، الحمد لله الذي خلق السماوات والارض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون . نحمد الله ونستغب عنه وننحو اليه ونصلوا ونسلم على حبيبه ونجيبيه وخيرته في خلقه سيدنا ونبيانا أبي القاسم المصطفى محمد وعليه الاطيبيين الاطهرين المنتجبين المهدىين المعصومين سيمما بقيمة الله في الأرضين

Bu mübarek bayram münasibətilə siz qardaş və bacılarımın hamisini, əziz İran xalqını və dünyadaki bütün müsəlmanları təbrik edirəm. Siz namazqlanınlara və eləcə də özümə ilahi təqvaya riayət etməyi, pərhizkarlığı, nəfsinə qarşı diqqətli olmağı və günahdan uzaq durmağı tövsiyə edirəm.

Bu ilki ramazan ayı sözün həqiqi mənasında mübarek bir ay oldu, ilahi bərəkət xalqımızın üzərinə yağış kimi yağdı. Bunun nişanələrini uzun və isti yay günlərində tutulan oruclarda, ölkənin dörd bir yanında geniş şəkildə təşkil olunan Quran məclislərində, böyük dua və təvəssül məclislərində – hansılarda ki, minlərlə gənc, qoca, kişi və qadın əlini dua və yalvarişla göyə uzadır, öz Rəbbi ilə itaətkar bir formada, ixləsla danışır – habelə verilən ehsanlarda, küçələrdə, məscidlərdə, ictimai yerlərdə açılan iftar süfrələrində – sevindirici haldır ki, son bir neçə ildə bu, geniş hal alıb – və ən nəhayət möhtəşəm Qüds günü yürüşündə görmək olar. Bütün bunlar ilahi rəhmətin əlamətləridir. Mübarek ramazan ayının 23-cü gecəsi – Qədr gecəsi münasibətilə səhərə qədər oyaq qalmış camaat həmin gecənin səhəri isti yay gündündə orucağız bu böyük yürüsdə iştirak etdi. İran xalqını doğru-dürüst tanımağın yolu bunlardır. İran xalqı budur. İran xalqı ramazan ayında ibadət mehrabında da, imperializmə qarşı mübarizə meydanında da özünü belə parlaq şəkildə təqdim edir, nümayiş etdirir. Bizim xalqımızı başqalarının qərəzli dillərində tanımaq lazım deyil. Bizim xalqımızı özündən, şüarlarından, hərəkətlərdən, bu əzəmətli təzahürlərdən tanımaq lazımdır. Budur İran xalqı! Düşmənin İran xalqı haqqında yanlış təsəvvür formalasdırmaq üçün göstərdiyi səylər və təəssüflər olsun ki, bəzi anlamazların da onların dilindən alıb təkrar etdikləri yalandır, yanlışdır. İran xalqı o xalqdır ki, özünün müxtəlif keyfiyyətlərini, nəyə qadir olduğunu bu ramazan ayında göstərdi. İnşallah ki, bu gün siz “məqbul” alacaqsınız. Bu gün, inşallah, bayram münasibətilə İran xalqı bu ibadətinə görə lütf və mərhəmət mənbəyi olan Uca Yaradandan “məqbul” qiyməti alacaq. İnşallah, sizlərdən bəziləri “məqbul” almaqdən əlavə, mükafat da qazanacaq, dərəcə də alacaq, ruhi-mənəvi yüksəlişə də nail olacaq. İran xalqının şüarları onun hansı yolu tutduğunu göstərdi. Qüds günü “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarları ölkəni bürümüşdü. Özü də bu təkcə paytaxt Tehrana və böyük şəhərlərə aid deyildi. Bu möhtəşəm hərəkat bütün ölkəni əhatə etmişdi.

Pərvərdigara! Öz lütf və mərhəmətinlə İran xalqından qəbul et. Pərvərdigara! Öz mənəvi dəstəyini, mərhəmətini və sonsuz lütfünü bu xalqa yağdır. Pərvərdigara! Əziz şəhidlərimizə, dahi liderimiz İmam Xomeyniyə (r.a), bu yolda xalqımıza kömək etmiş, dəstək olmuş hər kəsə Öz rəhmət və bağışlamani şamil et.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



والعَصْرِ إِنَّ الْإِنْسَانَ لَغَيْرِ خُسْرٍ إِلَّا الَّذِينَ أَمَنُوا وَعَمَلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبَرِ

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

And olsun axşam çağına ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyani axırətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi, 1-3-cü ayələr)

İkinci xütbə.

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَالصَّلَاةُ وَالسَّلَامُ عَلَى سَيِّدِنَا وَنَبِيِّنَا أَبِي القَاسِمِ الْمُصْطَفَى مُحَمَّدٌ وَصَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى ائِمَّةِ الْمُسْلِمِينَ وَحَمَّةِ الْمُسْتَضْعِفِينَ،
امير المؤمنین، و سیدة نساء العالمین و الحسن و الحسین سبطی الرحمة و امامی الهدی و علی بن الحسین زین العابدین و محمد بن علی و
جعفر بن محمد و موسی بن جعفر و علی بن موسی و محمد بن علی و علی بن محمد و الحسن بن علی و الخلف الہادی المھدی، حججک
علی عبادک و امنائک فی بلادک

İkinci xütbədə, ilk olaraq, namaz qılan qardaş və bacılarımı salamlayı, onlara salamatlıq diləyir, hamını bayram münasibətilə təbrik edir, hamiya təqvanı tövsiyə edirəm.

Bu ramazan ayında və ondan əvvəl regionumuzda xoşagəlməz hadisələr baş verdi və bu olaylar indi də davam etməkdədir. Təəssüflər olsun ki, xeyirsiz əllər bu mübarək ayı region xalqlarının çoxu üçün açınacaqlı etdi. Yəməndə, Bəhreyndə, Fələstində, Suriyada mömin, müsəlman camaatın çoxu düşmənin bəd əməlləri ucbatından çətin günlər keçirdi, orucunu çox çətin şəraitdə tutdu. Bütün bu olaylar xalqımızı narahat edir.

Digər bir mühüm məsələ bizim öz ölkəmizlə əlaqədar olan nüvə danışqları məsələsidir. Bu mövzu ilə bağlı bir neçə mühüm məqamı qeyd etməyi lazımlı bilirəm. Əvvəla, mən bu uzun və yorucu danışqlarla əlaqəli rəsmilərə, möhtərəm ölkə başçısına, xüsusilə də bilavasitə danışqlarda təmsil olunmuş komandaya həqiqətən də zəhmət çəkdiklərinə, səy göstərdiklərinə görə təşəkkürümüz bildirmək istəyirəm. İstər hazırlanmış o mətn əvvəlcədən müəyyən olunmuş hüquqi prosedurları keçdiyindən sonra qəbul olunsun, istərsə də olunmasın, Allah yanında onların əcri vardır. Bunu mən yaxından söhbətimizdə o qardaşlarımızın özlərinə də demişəm. Əlbəttə ki, bu mətnin təsdiqlənməsi üçün öncədən müəyyən olunmuş qanuni prosedur mövcuddur, bu sənəd həmin proseduru keçməlidir və keçəcək də; inşallah. Bizim gözləntimiz budur ki, rəsmilər son nəticədə xalqa təqdim edəcəklərini Qiyamətdə alnıçıq-üzüağ şəkildə Allah-taalaya da təqdim edə bilmək üçün ölkəmizin və xalqımızın mənafeyini tam diqqətlə nəzərə alsinlar.

Növbəti mühüm məqam budur ki, bu mətnin təsdiqlənib-təsdiqlənməyindən asılı olmayaraq, Allahın köməyi ilə, ondan hansısa sui-istifadə halına icazə verilməyəcək. Kimincə İslam dövlətinin əsas prinsiplərinə xələl gətirməsinə imkan verilməyəcək. Allahın köməyi ilə, ölkəmizin müdafiə qabiliyyəti və təhlükəsizliyinin hüdudları qorunacaq (belə ki düşmənlərin özəlliklə bu məsələnin üzərinə həddən artıq getdiyini bilirik). İslam Respublikası öz müdafiə və təhlükəsizlik qabiliyyətinin qorunması mövzusunda – özü də düşmənlərin yaratdığı bu təhdid atmosferində – heç bir zaman düşmənin haqsız tələblərinə boyun əyməyəcək.

Bundan başqa, istər razılaşma üçün hazırlanmış mətn təsdiqlənsin, istərsə də təsdiqlənməsin, biz regiondakı dostlarımızı dəstəkləməkdən əl çəkməyəcəyik. Məzлum Fələstin xalqını, məzлum Yəmən xalqını, Suriya xalqını və dövlətini, İraq xalqını və dövlətini, məzлum Bəhreyn xalqını, Livan və Fələstindəki sadiq mücahidləri həmişə himayə edəcək və dəstəkləyəcəyik.

Qeyd olunası digər bir mühüm məqam odur ki, bu danişqlara, razılaşma üçün mətnin hazırlanmasına baxmayaraq, istənilən halda bizim imperialist Amerika dövlətinə münasibətdə siyasetimiz əsla dəyişməyəcək. Dəfələrlə təkrarladığımız kimi, biz dünya və regiondakı müxtəlif məsələlərlə bağlı Amerika ilə hansıa müzakirələr aparmaq niyyətində deyilik; ikitərəfli məsələlər ətrafında da heç bir danişığa getmək fikrimiz yoxdur. Doğrudur, nüvə məsələsi kimi müstəsna hallarda ölkənin mənafeyinə uyğun olaraq müəyyən danişqlar aparmışıq. Hazırkı nüvə danişqları yeganə situasiya deyil, bundan əvvəl də müəyyən müzakirələrimiz olub; bundan əvvəlki çıxışlarimdə mən bu barədə danişmişəm. Amerikanın regionda yürüdüyü siyaset İslam Respublikasının siyasetindən 180 dərəcə fərqlənir. Amerikalılar Livandakı müqavimət hərəkatını, ən fədakar milli müdafiə qüvvələri olan "Hizbullah"ı terrorçuluqda suçlayırlar. Bundan böyük insafsızlıq ola bilməz. Bu davranışlarının qarşısında hələ uşaq qatili olan terrorçu İsrail dövlətini də himayə edirlər. Belə bir siyasetlə necə hansıa danişqlara getmək, nəyi isə müzakirə etmək, hansıa razılaşma əldə etmək olar? Hələ başqa məsələlər də var ki, mən o barədə ətraflı danişmağı başqa bir vaxta saxlayıram.

Amerikanın son günlərdə qürrələnərək verdiyi bəyanatlara da münasibət bildirmək yerinə düşər. Nüvə danişqlarının sona çatmasından sonra bu bir neçə gün ərzində Amerika rəsmiləri – ABŞ-in dövlət adamları, dövlət xanımları – özlərini öyməklə, qürrələnməklə məşğuldurlar, hərəsi bir cür qürrələnib bir şey danişir. Əlbəttə, bizim onların bu işinə bir iradımız yoxdur, qoy nə edirlər etsinlər. Onları buna ölkələrində üz-üzə qaldıqları daxili problemlər vadar edir. Çarəsiz qalıb qürrələnirlər ki, "bəs biz İranı danişqlar masasına oturmağa məcbur etdik, biz İranı təslim etdik, İranın nüvə silahı əldə etməsinə mane olduq, filan üstünlüyü qazandıq" və s. Amma əslində məsələ başqa cărdır. Onlar deyirlər ki, İranın nüvə silahı əldə etməsinin qarşısını alıblar. İranın nüvə silahı əldə edib-etməməyinin Amerika və ya ondan qeyrisi ilə aparılan danişqlarla heç bir əlaqəsi yoxdur. Bunu onlar özləri də bilirlər. Hətta nüvə silahı əldə etməyin haram olduğu barədə fətva çıxarıldığını dilə gətirib dedikləri vaxtlar da olub. Biz nüvə silahı istehsal etməyi, bu silahı özündə saxlamağı və ondan istifadə etməyi Quranın hökmünə və İslam şəriətinə əsasən haram bilirik və bu işə heç bir zaman əl qoymarıq. Bunun nə onlarla, nə də bu danişqlarla heç bir əlaqəsi yoxdur. Bunun həqiqət olduğunu onlar özləri də bilirlər. Bilirlər ki, nüvə silahı istehsal etmək məsələsində İslam Respublikasına mane olan onların təhdidləri, top-tüfəngləri deyil, dini inancdır. Bu fətvanın bizim üçün nə qədər əhəmiyyətli olduğunu bilirlər, amma yenə də deyirlər ki, "İranın qabağını alan biz olduq". Öz xalqlarına belə düzünü demirlər, həqiqəti söyləmirlər. Digər müxtəlif məsələlər haqda danişanda da deyirlər ki, biz nüvə sənayesi ilə bağlı filan addımı atmışıq, filan demişik, İranı təslim etmişik. İranın təslim olmayıni ancaq yuxularında görərlər. Amerikanın bundan əvvəlki 5 prezidenti inqilabın ilk gündən bu günə qədər İslam Respublikasını təslim etmək arzusu ilə ya öldü, ya da tarixdə itib-batdı; siz də onlar kimi. Siz də heç vaxt bu arzuya çatmayacaqsınız ki, müsəlman İranını təslim edəsiniz.

Amerika prezidentinin son bir neçə gün ərzində etdiyi çıxışlarda bir məqam da duyulurdu ki, bu da Amerikanın keçmiş səhvlerinin etirafıdır. Əlbəttə ki, onun dedikləri xalvardan bir ovuc qədərdir. O etiraf etdi ki, 28 mordadda amerikalılar İranda səhvə yol veriblər; etiraf etdi ki, Səddam Hüseynə kömək etməkdə səhv ediblər. 2-3 məsələni qeyd etdi, amma onlarla başqa məsələlər qaldı. II Pehləvi rejiminin 25 il davam edən zülmkar və qəddar hakimiyyətini demədi; Amerikanın vasitəciliyi ilə törədilən işgəncələri, qarətləri, qəlləri, cinayətləri, faciələri, İran xalqının məhv edilən qürurunu, bu xalqın ayaqlar altında tapdanan daxili və xarici mənafeyini demədi, sionistlərin işgalçılığını demədi, dənizdən açılan raket atəşi ilə İrana məxsus sərnişin təyyarəsinin qəzaya uğradılmasını demədi; bir çox başqa şeylərdən danişmadı. Yalnız bir neçə səhvərini qeyd etdi. Mən nəsihət olaraq o cənablara bir söz demək istəyirəm: 28 mordaddan, yaxud 8 illik Müqəddəs Müdafiə savaşından uzun illər keçəndən sonra bu gün siz səhvə yol verdiyinizi etiraf edirsınız. Mən demək istəyirəm ki, hazırda da siz səhv edirsiniz, bu regionun müxtəlif yerlərində, özəlliklə də İslam Respublikasına və İran xalqına qarşı səhvə yol verməkdəsiniz. Bir neçə ildən sonra başqa birisi gələcək və bu gün siz sizdən əvvəlkilərin səhvini onların üzünə vurdugunuz kimi, o da sizin səhvlerinizi üzünüzə vuracaq. Siz də səhv edirsiniz, aydın, səhvlerdən uzaqlaşın, həqiqəti dərk edin. Bu regionda onlar çox böyük səhvərə yol verirlər.

İran xalqına isə mənim demək istədiyim budur: Allahın yardımı və dəstəyi ilə, İslam Respublikası güclü və qüdrətlidir, günü-gündən də daha da güclənir. Artıq 10-12 ildir ki, iqtisadi imkanları və s. baxımından dönyanın ən

güdrətli dövlətləri sırasında olan 6 böyük dövlət İranın nüvə sənayesi sahəsində inkişafına əngəl olmaq məqsədilə ölkəmizlə üz-üzə durub. Məqsədlərinin məhz bu olduğunu açıq-açığına deyiblər də. Əsl məqsədləri budur ki, ölkəmizdə nüvə sənayesinin kökü tamamilə kəsilsin. Bunu illər önce bizim rəsmilərimizə də açıq-açığına demişdilər, bu gün də o arzu ilə yaşıyırlar. İslam Respublikası ilə 10 il, 12 il davam edən çəkişmədən sonra nəticə bu oldu ki, bu gün həmin 6 dövlət əlacsız qalıb ölkəmizdə bir neçə min sentrifuqanın fəaliyyətinə dözməyə razı olur. Bu sənayenin ölkəmizdə davam etdirilməsinə dözməkdən başqa çarələri yoxdur. Bu sahədə elmi araşdırmacların, inkişafın davam etməsinə dözməkdən başqa əlacları yoxdur. Nüvə sənayesi sahəsində elmi araşdırmaclar və inkişaf davam etdiriləcək. Nüvə sənayesinin fəaliyyəti davam edəcək. Onlar illərlə buna əngəl olmağa çalışıblar, amma bu gün heç bir etirazları olmadığını kağız üzərində yazış altınına imza atırlar. Bu, İran xalqının iqtidarı demək deyilmi? Bu, xalqımızın mübarizliyinin, müqavimətinin, əziz alimlərimizin təşəbbüskarlığının, şücaət və bacarığının nəticəsidir. Şəhriyarılərə, Rezayinejadlara, Əhmədirouşənlərə, Əliməhəmmədilərə Allah rəhmət etsin. Nüvə elmi sahəsində çalışlığına görə şəhid edilmiş insanlara Allah rəhmət etsin, onların ailə üzvlərinə Allah-taala Öz mərhəmətini nəsib etsin. Haqq sözünün üstündə möhkəm durub öz hüquqlarını təmin etmək uğrunda mərdliklə mübarizə aparan xalqdan Allah Öz mərhəmətini əsirgəməsin.

Son olaraq bir şeyi də deyim. O cənab deyib ki, İran ordusunu məhv edə bilər. Köhnədən qocalarımız belə sözlərə “qürbətdə danışılan söz”(1) deyirdilər. Mən bu barədə heç nə demək istəmirəm, onlar bu sözləri eşidəcəklər, əgər vəziyyəti düzgün anlamaq, öz təcrübələrindən düzgün istifadə etmək istəyirlərsə, bilsinlər: əlbəttə ki, biz heç bir müharibəni alqışlamırıq, heç bir müharibədə qabağa düşmərik, ilk olaraq hərəkətə keçmərik, amma əgər burada bir müharibə baş versə, o müharibədən məğlub və xəcalətli çıxan təcavüzkar və cinayətkar Amerika olacaq.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ . وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا . فَسَبَّ حِبْحِبَ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِذْ هُوَ كَانَ تَوَابًا

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördükün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (“Nəsr” surəsi, 1-3-cü ayələr)

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

(1) Namaza gələn insanların gülüş səsləri eşidilir.